

## “Hamı fikirləşirdi ki, bir də futbola qayıda bilməyəcəm”

“Neftçi”nin Qarabağda döyüşmiş futbolçusu Novruz Əzimov:  
Arzu və istəyə çatmağın yeganə yolu zəhmətə alışmaqdır

**H**ər insanın bir sahədə bacarığı, yaxud istedadı olduğunu düşünür. Deyir ki, ancaq onu kəşf etmək bəs deyil. Gərək insan öz zəhməti ilə o bacarığını daha da təkmilləşdirsin. Onun da istedadı futbol oynamamaq olub. Zəhməti ilə itilədiyi bu istedadı ona bir çox uğurlar qazandırıb. Müsahibim Azərbaycanın məşhur futbolçusu, “Neftçi”nin sabiq üzvü Novruz Əzimovdur. Onunla səhbətmizdə keçmiş futbolçunun uşaqlıq və gənclik illərinə səyahət etdik.

1960-ci ildə Laçın rayonunun Aliqulu kəndində dünyaya gələn həmsöhbətim deyir ki, 1961-ci ildə Mehdiabad qəsəbəsinə köçüb. Müsahibimin uşaqlıq illeri Mehdiabad qəsəbəsində keçib: “Atam neftçi idi. 1946-ci ildə Bakıda neft sənayesində çalışırdı. Mənim uşaqlıq illərdən də ełə Mehdiabadda keçib. Biz ailəde beş qardaş, üç bacı olmuşuq. O illərdə Mehdiabadda cəmi iyirmiye yaxın ev olardı. O vaxt evlərin hasarları taxtadan düzəldildi. Böyük ailə təsərrüfatları olurdu. Biz də həyətimizdə toyuq, cüce, hinduşka saxlayırdıq. Ailəmiz böyük idi. Uşaqlar həm de təsərrüfatla məşğül olurdu, ailəyə kömək edirdi. İkinci sinifda oxuyanda qoyun-quzu otarırdı. Sonra isə meydançaya - futbol oynamaya qəzirdim”.

### DƏCƏL UŞAQ OLMUŞAM

Novruz Əzimov dəcəl uşaq olsa da, məktəbi əla qiyametlərlə bitirib: “1967-ci ildə birinci sinfə getmişəm, ancaq beş yaşımdan yazmağı öyrənmışdım və vurma cədvəlini əzber bilirdim. Bizim məktəb 8 illik idi. Sonradan tam orta məktəb oldu. O vaxta qədər 9-10-cu siniflər Digah və Fatmayıdəki məktəblərde oxuyurdum. Dəcəl uşaq olmuşam, amma dərslərimi də yaxşı oxuyurdum. Attestatımda bütün qiyametlərim beş idi. Təessüf ki, bütün qiyametlərimizin elə olmasına baxmayaraq, mənimle yanşı, diger iki şagirdə də qızıl medal verilmədi. İbtidai sinifdə bizi Yəhya adlı müəllim dərs deyirdi. Bünövrəmizi o qoymuşdu. Buzim insan kimi formalaşmağımızda onun böyük əməyi var idi. Çox gözəl müəllim, unudulmaz insan idi”.

Həmsöhbətim o illərində yadında qalan maraqlı bir xatirəsini də bizimlə bölüşdü: “9-cu sinifde oxuyanda, dəcəlik etmişdim. Buna görə məni məktəbdən qovmaq isteyirdilər. Direktorümüz dedi ki, sən bizim məktəbdə oxumağa layiq deyilsən. Gəl sənədlərini götür, çıx məktəbdən. Evdəkilər bu barədə heç ne deməmişdəm. Binəqədidiyi məktəbə keçmək istəyirdim. İdman müəllimim Zaman Səfərov Binəqədinin kəndində qalırdı. Təsadüfən yolda onunla rastlaşdıq. Soruslu ki, sən burda nə gəzirsin? Hadisənə olduğum kimi danışdım. Zaman müəllim direktora, dedi ki, bir səhəvə görə uşağı məktəbdən çıxarmaq olmaz. Bir xeyli tənəhə və danlaqdan sonra öz məktəbimə qayıtdım. Orta məktəbi də ełə Mehdiabadda bitirdim”.

### GÜNDƏ 3-4 SAAT FUTBOL OYNAYIRDIM

Deyir ki, futbola marağı uşaqlıqdan olub: “O vaxt Mehdiabadda geniş meydançalar var idi. Həyətimizdən stadionə qə-

dər olan məsafə 60 metr idi. Qoyun-quzunu otarandan sonra məktəbimizin həyətindəki stadiona futbol oynamaya qəçirdim. Gündə 3-4 saat orada futbol oynayırdıq. 1966-ci ildə “Neftçi” SSRİ çempionatında üçüncü yeri tutmuşdu. SSRİ yığmasında bir sıra azərbaycanlı futbolçular iştirak edirdi. O dövrə futbola böyük maraq var idi. Mehdiabaddın özünən komandası var idi, hansı ki, bu komanda Azərbaycan çempion olmuşdu. 1966-ci ildə “Neftçi” ilə “Kutaisi” arasında oyun var idi. Qonşumuz rəhmətə getmişdi deyə, valideynlərimiz televizoru açmağa icaza vermir. Məcbur olub böyük qardaşımıla onun sinif yoldaşigilə getdik. O oyun indiye kimi mənim yadımdadır. “Neftçi” “Kutaisi”ni 7-0 məğlub etmişdi”.

### İLYARIM FUTBOL OYNAMADIM

Keçmiş futbolçumuz 1977-ci ildə Moskvaya dəvət olunur, ancaq təklifi qəbul edə bilmir: “O vaxt hər ilin sonunda Nəcəf-qulu Rəfiyev adına turnir təşkil olunur. Naxçıvanın “Araz” komandası da SSRİ çempionatının ikinci liqasında çıxış edirdi, məni də komandaya dəvət etdilər. Beləliklə, turnire qatılmaq imkanı eldə edirdim. Həmin vaxt həm de İnşaat Mühəndisləri İnstitutunun tələbəsi idim. Məni komandaya götürürdüler, amma maaş verilməyəcədi. Futbol klubunun bazası ol-




madiğina görə, Moskvada oteldə qalmalı idim. Tələbə olduğumu fikirləşdim və razılaşmadım. Azərbaycan çempionatında çıxış edən “Suraxani” klubu var idi, ora qəbul olundum. Arṭiq qəti qərara gelmişdim ki, futbolçu olmamışam. İnstitutdan sənədlərimi götürdüm və çıxdım. Attestat qiyametlərim elə olduğu üçün beş yox, iki imtahan verdim və Bədən Tərbiyəsi İnstitutuna qəbul olundum. 1982-ci ildə “Neftçi”yə dəvət aldim. O il “Neftçi”nin heyətində ardıcıl 10 oyunda çıxış etdim. 1982-ci ildə dəz oynağımdan ağır zərdə ali alındı. Bu zədədən sonra ilyarm futbol oynamadım. Fikirləşirdim ki, bir də futbola qayıda bilməyəcəm. Amma sağaldım və futbola qayıtdım”.

### 1985-Cİ İLDƏ “NEFTÇİ”YƏ DÖNDÜM

Novruz müəllim hərbi xidmətde də futbol oynamadığını deyir: “1983-cü ilin sonunda hərbi xidmətə çağırıldım. Əsgərliyim Lvovda keçib. O dövrə ali təhsilli ilyarım xidmət edirdi. Sonradan “Lvov”un heyətində SSRİ çempionatında üçüncü yeri tutduq. Hərbi xidmət müddətim bitəndən sonra mənə zabit kimi qalmağı təklif etdilər, ancaq Bakıya qayıtmayı seçdim. 1985-ci ildə “Neftçi”yə qayıtdım və esas heyətin üzvü oldum. Əsas heyətde 16 oyun oynadım. Oyunların birində sürüşmə fəndi ilə topu çıxardım və rəqib ayağıma vurdum. Sol ayağım iki yerdəndəndi. Bu mənim üçün daha ağır zərbə oldu və idmançı kimi karyeramda böyük fəsad töretdi. O zaman artıq hamı fikirləşirdi ki, bir də futbola qayıda bilməyəcəm. Ruhdan

### Şəbnəm Mehdiyadə



düşmədim, çox çalışdım və yenidən qayıtdım. Əslində məşq-lərə tez qayıtmışdım və əzələlərim buna hazır deyildi. Topugunda işş əməle gelmişdi deyə, hərəkətim məhdudlaşdırıldı. 1986-ci il mayın axırlarında Xarkovda oyuna çıxdım. Amma bu zədələr mənə psixoloji olaraq da ciddi təsir etmişdi”.

Müsahibim ilk galibini belə xatırlayır: “Mehdiabadda olanda heftədə iki-üç dəfə məşqə gedirdik. Məşq olmayan günlər isə işləyirdik. Üzüm yığılmasında və daşınmasında iştirak edirdik. Yuxarı siniflər üzüm yığımında iştirak edirdi. Mən də ilk galibimi 7-ci sinifdə üzüm yığımında qazanmışdım. 22 manat pul vermişdilər. Yadıma gelir ki, o pulu dəftər-kitaba, bi hissəsinə də ev xərçəmisişim. 9-cu sinifdə oxuyanda isə müxtəlif işlərdə çalışırdım. Elə olurdu ki, bir güne 30-40 manat pul qazanırdım. Bu, o dövr üçün böyük mebleğ idi”.

### RƏHBƏRLİYƏ BİLDİRDİM Kİ, AZƏRBAYCANA QAYITMALIYAM

Müsahibim 1992-ci ildə karyerasına fasılə verib, Qarabağ uğrunda döyüşlərə qatılır: “1992-ci ildə Çeçenistanın paytaxtı Qroznıda idim. Xocalı faciası haqqda televiziyyadan xəber tutdum. Müqavilə imzalasam da, rəhberliyə bildirdim ki, Azərbaycana qayıtmalıyam. Baş məşqçi bu fikrimlə razı olmasa da, klubun prezidenti məni anlayışa qarşılıdı. Getməyimə etiraz edənlər çox idi. Mart ayında Azərbaycana qayıtdım və orduya yazıldım. Laçın özünü müdafiə batalyonuna könülli olaraq qoşuldum. Oktyabr ayında kimi vətənimizin müdafiəsində mən də iştirak etdim”.

Bu yaxınlarda 60 yaşını tamam edən futbolçunun üç övladı var: “Mən bir qədər gec, 1992-ci ildə ailə qurmuşam. Üç övladım - iki qızım, bir oğlu var. Mənim üçün insan tarbiyəsinin əsasını düzgünlük, halallıq, böyükələr, kiçiklərə hörmət təşkil edir. Elə öz övladlarının tarbiyəsində də bunları daim əsas götürmüşəm. Mənim üçün təhsil çox vacibdir. Hər üçün övladım ali təhsil alır. Büyüklər qızım ADA Universitetində magistr təhsili alıb. İndi isə İstanbulda doktorantura təhsili alır və eyni zamanda orada dərs deyir. Kiçik qızım Azərbaycan Dövlət İqtisad Universitetinin telebəsidir. Oğlum isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alır. Hələl heç bir övladım ailə qurmayıb deyə, baba olmaq qismət olmayıb”.

Müsahibim sonda gənclərə öz tövsiyəsi də verdi: “Gənclərə tövsiyə edərdim ki, özlərini kiçik yaşdan zəhmətə alışdırılsınlar. Zəhmət insanın ən ali deyəridir. İstənilən insanın hansısa sahədə bacarığı, yaxud istədədi var. Onu yalnız zəhmətə üzə çıxarıb inkişaf etdirmək olar. Arzuva və istəyə çatmağın yeganə yolu zəhmətə alışmaqdır. Həmçinin düzgünlük və halallıq insanın ən əsas keyfiyyəti olmalıdır”.

